



## Azərbaycan: Dövlət İdarəçiliyi və Dövlət Sektorunun Səmərəliliyinin Artırılması Proqramı (Subproqram 1)

Layihənin adı	Dövlət İdarəçiliyi və Dövlət Sektorunun Səmərəliliyinin Artırılması Proqramı (Subproqram 1)
Layihənin nömrəsi	51059-001
Ölkə	Azərbaycan
Layihənin vəziyyəti	Təsdiq olunmuşdur
Layihənin növü / Yardım mexanizmi	Kredit
Maliyyə mənbəyi / Məbləğ	<b>Kredit 3616-AZE: Dövlət İdarəçiliyi və Dövlət Sektorunun Səmərəliliyinin Artırılması Proqramı (Subproqram 1)</b> Adi kapital resursları 250 mln ABŞ dolları
Strateji Proqramlar	İnkluziv iqtisadi artım
Dəyişiklik üçün stimullar	Dövlət idarəçiliyi və potensialın gücləndirilməsi Tərəfdaşlıqlar
Sektor / Subsektor	<b>Maliyyə</b> - Maliyyə sektorunun inkişafı <b>Dövlət sektorunun idarəçiliyi</b> - İqtisadi münasibətlərin idarəetməsi – Dövlət xərcləmələri və fiskal idarəetmə - Dövlət müəssisələrinin islahatı
Gender Bərabərliyi və Səmərəlilişdirmə	Qeyri-gender elementləri
Təsvir	Bu proqram dövlət sektorunun idarəçiliyinin və maliyyə sektorunun gücləndirilməsi, eləcə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məqsədi daşıyır. Bu proqram dövlət büdcəsi sisteminə qaydalara əsaslanan fiskal planlaşdırmanın tətbiq edəcək, dövlət müəssisələrinin idarəçiliyi üzrə hüquqi və institusional strukturları təkmilləşdirəcək və maliyyə əlyeterliyini yaxşılaşdıracaq. Proqramı yanaşma və siyasətə əsaslanan kredit 2017-2019-cu illər ərzində icra olunacaq iki subproqramı maliyyələşdirəcək. Təsdiq olunmuş tranzaksiya üzrə texniki yardım (TA 9259-AZE) proqramına icrasına yardım edəcək.
Layihə üçün əsaslandırma və Ölkə/Regional Stratejiya ilə Əlaqəsi	
Təsiri	Dayanıqlı və geniş əhatəli iqtisadi artımın dəstəklənməsi

### Layihənin nəticəsi

Nəticənin təsviri Dövlət resurslarının ayrılmasının səmərəliliyinin artırılması

Nəticə istiqamətində əldə olunmuş irəliləyişlər

### İcra üzrə əldə olunmuş irəliləyişlər

Layihənin yekunları	1. Qaydalara əsaslanan fiskal planlaşdırmanın tətbiq olunması 2. Dövlət müəssisələrinin yenidən təşkili və özəl sektorun iqtisadi fəaliyyətlərdə iştirakının gücləndirilməsi 3. Maliyyə əlyeterliyinin artırılması və biznes mühitinin yaxşılaşdırılması
---------------------	--

İcra üzrə əldə olunmuş irəliləyişlərin vəziyyəti (Yekunlar, Fəaliyyətlər və Məsələlər)

Coğrafi mövqə Ölkə səviyyəsində

### Normaların kateqoriyası

Ətraf mühit	C
Qeyri-könüllü köçürülmə	C
Yerli əhali	C

**Ətraf mühit və sosial aspektlərin icmalı**

Ətraf mühitlə bağlı aspektlər	Proqramın ətraf mühitə təsirləri gözlənmədiyindən 'C' kateqoriyasına yerləşdirilir.
Qeyri-könüllü köçürülmə	Proqramın qeyri-könüllü köçürülməyə təsirləri gözlənmədiyindən 'C' kateqoriyasına yerləşdirilir.
Yerli əhali	Proqramın yerli əhaliyə təsirləri gözlənmədiyindən 'C' kateqoriyasına yerləşdirilir.

**Maraqlı tərəflərlə kommunikasiya, onların iştirakı və onlarla məsləhətləşmə**

Layihənin hazırlanması zamanı	Layihənin maraqlı tərəflərinə Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası daxildir.
-------------------------------	---

Layihənin icrası zamanı

**Biznes imkanları**

Məsləhətçi xidmətləri	Kredit çərçivəsində məsləhətçi xidmətlərinə ehtiyac yoxdur.
Satınalmalar	Kredit çərçivəsində satınalma fəaliyyətləri tələb olunmur.

AİB-in məsul mütəxəssisi	Farinha Fernandes, Joao Pedro
AİB-in məsul departamenti	Mərkəzi və Qərbi Asiya Departamenti
AİB-in məsul sektoru	Dövlət idarəetməsi, Maliyyə və Ticarət Sektoru, MQAD
İcraçı Qurumlar	<i>Maliyyə Nazirliyi OFFICE@MALIYYE.GOV.AZ AZ1022, Səməd Vurğun küçəsi 83, Bakı, Azərbaycan</i>

**Qrafik**

Konsepsiyanın təsdiqlənməsi	18 avq 2017
Fakt araşdırma	26 sent 2017 - 05 okt 2017
Aralıq Qiymətləndirmə Missiyası	19 okt 2017
Təsdiq	06 dek 2017
Yekun Qiymətləndirmə Missiyası	-
PDS-in son yenilənməsi	26 mart 2018

**Kredit 3616-AZE**

Təsdiqi	İmzalanma tarixi	Mərhələlər			
		Qüvvəyə minmə tarixi	İlkin	Bağlanma Yenilənmiş Faktiki	
06 dek 2017	-	-	31 dek 2018	-	-

	Maliyyələşdirmə Planı Cəmi (mln. ABŞ dollarında məbləğ)	Kredit vəsaitlərindən istifadə			
		Tarix	AİB	Digərləri	Xalis Faiz
Layihənin dəyəri	250.00	Verilən müqavilələrin məcmu dəyəri			
AİB	250.00	06 dek 2017	0.00	0.00	0%
Ölkə Tərəfdaşı	0.00	İstifadə olunan vəsaitlərin məcmu həcmi			
Birgə maliyyələşdirmə	0.00	06 dek 2017	0.00	0.00	0%

Məlumat üçün müraciət

Layihənin internet səhifəsi

Yaradılma tarixi

Layihə Məlumat Forması (PDS) layihə və ya proqramla bağlı məlumatların icmalını ehtiva edir: PDS daim yenilənən fəaliyyət olduğundan bəzi məlumatlar onun ilkin versiyasına daxil edilməyə bilər, lakin bu məlumatlar mövcud olduğu zaman əlavə olunur. Təklif olunan layihələrlə bağlı məlumatlar dəqiq deyil və indikativdir.

AİB layihə məlumat formasındakı (PDS) məlumatları istifadəçilər üçün bir qayda olaraq heç bir təminat olmadan sadəcə resurs kimi təmin edir. AİB yüksək keyfiyyətli məzmunu təmin etməyə çalışsa da, istər birbaşa, istərsə də dolayı hər hansı zəmanət, o cümlədən ticarət, müəyyən məqsədə uyğunluq və qanun pozuntusu üçün heç bir məhdudiyyət zəmanəti olmadan məlumatlar “olduğu kimi” təqdim olunur. AİB, xüsusilə, belə məlumatların düzgünlüyünə və ya tamlığına dair heç bir zəmanət vermir və ya müddəa irəli sürmür.